



Azerbaycan Ordusunun sentyabr 27-dən Qarabağda başladığı əks-hükum və düşməni cəzalandırma əməliyyatı uğurla davam etdiyəcək, müxtəlif beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən hərbi əməliyyatların dayandırılması haqqda çağırışlar da getdikcə güclənir. Növbəti dəfə tərəflər arasında "humanitar atəşkəs" elan edilərək, tərəflər sülhə səslənəsə də, Azərbaycanın döyüş meydانında əldə etdiyi uğurların danışçılar formatını və prinsiplərini tamamilə yenidəyi faktı ortadadır. Hətta indiyedək münəaqışının həllində vasitəçilik missiyasının hevələ edildiyi ATƏT-in Minsk Qrupuna ehtiyacın olmadığı, yeni formatın yaranmasına gərəkliyi fikri də getdikcə dominant mövqeye keçir.

Mövzuyla bağlı Strateq.az-in suallarını Ədalət Partiyasının sedri, hüquq elmləri doktoru İlyas İSMAYILOV cavablandırıb.

– İlyas müəllim, Siz "Hüquqi dövlət: mülahizələr və təkiflər" kitabınızda, eləcə də bütün müsahibə və çıxışlarınızda həmişə vurğulanmışsınız ki, ATƏT-in Minsk Qrupu Qarabağ problemini həll edə bilməz, onun vasitəçilik missiyasından imtina olunmalıdır. Ancaq Ordumuzun məlum uğurlu əməliyyatlarından sonra Minsk Qrupuna daxil həmsədr ölkələrin yenidən fəallaşlığı, hiss olunur və hətta Prezident İlham Əliyevin son çıxışlarından belə anlaşıllı ki, Azərbaycan tərəfi Türkiyənin də Minsk Qrupu həmsədrliyində olmasına çalışır. Sizcə, Türkiyənin Minsk Qrupuna həmsədr gəlmə etməliనə dərəcədə mümkündür?

– Əvvələ, qeyd etmək istəyirəm ki, 27 sentyabrdan bəri, illərlə həsrətində olduğumuz, necə deyərlər, tamarzi qaldığımız yüksək qurur hissələri yaşayıraq. Buna görə xalqın, milletin şərif və ləyaqətinin yegnə təminatçı, qarantili olan Ordumuza, əsgər və zabitlərimizə, Ali Baş Komandana təşəkkür etməliyik.

"sülh planları"ni da artıq alt-üst etmiş oldu. Hesab edirəm ki, hətta Ordumuz irəli getməyi dayandırıb indiyədək işğaldan azad etdiyi ərazilərdə möhkəmlənəsə belə, cəbhə xəttindəki mövcud durum bizim danışçılar masasındaki əlimizi xeyli gücləndirəcək.

Ancaq mən heç də düşünmüürəm ki, bu danışçıların ATƏT-in Minsk Qrupu formatında yenidən davam etdirilməsi hansıa nəticələr verəcək. ATƏT-in qərarları tövsiyə xarakteri daşıdığından və münəaqışış iştirakçı olan tərəflər üçün də her hansı məcburi hüquqi əhdəlik yaratmadıqdan, Minsk Qrupu həmsədrlerinin hətta tam tərkibdə dəyişməsi, lap elə bizim

– Bəli, var. Uzlaşma nöqtəsi ədalət prinsipinin gözlənilməsi, beynəlxalq hüquqa, qanunların alılıyinə her kesin hörmət və riayet etməsidir. Mən xüsusən xoş təsir bağılılıqla işğaldan azad etdiyi ərazilərdə möhkəmlənəsə belə, cəbhə xəttindəki mövcud durum bizim danışçılar masasındaki əlimizi xeyli gücləndirəcək.

yalanlarına rəvac versələr, ən böyük zərəri gələcəkdə özləri görəcəklər...

– Dediniz ki, Dağlıq Qarabağda baş verən hadisələr terrorçu-separatçı hərəkatdır və belə hərəkatlardan sonra hər hansı dövlət də qurula bilməz. Eyni zamanda, 27 sentyabrdan üzübəri cəbhə xəttində dəyişən vəziyyətin danışçılar masasında əlimizi xeyli gücləndirəcəyini də vurguladınız. Sizcə, sülh danışçıları başlayarsa, Azərbaycan indiyedək danışçılar da tutduğu mövqə və prinsiplərən çıxış edəcək, yoxsa fərqli şərtlər irəli sürəcək?

– Son Gəncə hadisələri – dinc-sakinlərin yaşayış yerinin, mülki

– Ancaq Azərbaycan cəmiyyətində çox böyük narahatlıq var ki, Rusiya vəziyyətdən istifadə edərək, sülhməramlı adıyla yenidən Qarabağa yerləşə bilər...

– Buna heç bir halda razılıq vermək olmaz! Azərbaycan yalnız bir şərtlə sülhməramlılarının gelişinə razılışa bilər ki, onlar keçmiş DQMVG-nin inzibati sərhədləri boyu deyil, Ermənistanda Azərbaycanın sərhədi boyu yerləşsinlər. Paralel şəkildə, biz də Türkiyənin eyni qaydada həmin sərhədboyu əraziyədə yerləşməsini tekif etməliyik.

– Sizcə, Rusiya sülhməramlı məsələsində israr edəcəkmi?

– Rusiya Ermənistandan getdiyecə onun təsirindən çıxmaga çalış-

Ədalət Partiyasının sedri İlyas İsmayılov:


"Artıq ermənilərə Qarabağda yüksək muxtarıyyat verilməsi tələbi alt-üst olub"

istediyimiz ölkələrdən formalaşması belə, heç nəyi dəyişməyəcək.

Münəaqışış tarəflərinə yüksək təsir və bölgədə sabitləşdirici rol oynamaq imkanları hələlik iki ölkədər: Rusiyada və Türkiyədə. Hesab edirəm ki, Rusiya və Türkiyənin birgə və fəal iştirakıyla yeni bir format müəyyənləşdirilməli və yalnız bu iki ölkənin zəmanetçi və təminatçı statusuyla sülh danışçıları aparılmalıdır. Bu danışçılar başlananadək, Azərbaycan Ordusu hərbi əməliyyatlarını davam etdirməlidir.

– Yəni, hesab edirsiniz ki, Türkiyənin Minsk Qrupuna həmsədrliyindən, ayrıca Rusiya və Türkiyə formatı yaranmalıdır?

– Bəli. Hərbi əməliyyatlar başlayan andan etibarən, biz bir daha onu müşahidə etdiyək ki, tərəflərə daha çox təsirətmə imkanları Ru-



Xış edir və Azərbaycanın ərazi

əhalimizin məqsədli şəkildə ermənilər tərəfindən dağdırıcı raket atəşinə tutulması və günahsız insanların qətəl yetirilməsi bir daha Ermənistandan terrorçu dövlət olduğunu, terrorizm dövlət siyasetinə əvərdiriyini sübuta yetirdi və onları beynəlxalq məqyasda tam ifşa etdi. Terrorçuya isə, dediyim kimi, heç bir halda güzəştə getmek olmaz! Zərrə qədər güzəşt bölgədə dövlət terrorunun daha da güclənməsinə, "çicəklənməsinə" və yaşılmamasına rəvac vere bilər. Ona görə də Azərbaycan tərəfi Ermənistandan tam şəkildə təslim olana işğalçı qoşunlarını Qarabağ ərazisindən birdəfəlik çıxarmağa razılaşanadək, hərbi əməliyyatları davam etdirməlidir.

Üstəlik, Cəbrayılın, Hadrutun və Füzulinin alınması, Xocavənd, Ağdərə və Kəlbəcər istiqamətində çox strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi o deməkdir ki, indiyedək masada olan "5+2" planı, ətraf əraziləri qaytarmaq əvəzinə yüksək muxtarıyyət tələbi də tamamilə alt-üst olub. Deməli, yeni şərait yeni şərtlərin, yeni prinsiplərin müəyyənləşdirilməsi zərurətini ortaya qoymaçq. Və ən əsası, indi bu şərtləri Ermənistana yox, Azərbaycan diktə edəcək.

diğini aydın görür. Paşinyan və komandası rusların gözündə satqın və Qərb agenturası kimi qəbul edilir. Hətta Rusyanın narahatlılığı var ki, Paşinyan komandası hansısa təxribatlar təşkil edərək 102-ci bazarın Ermənistandan çıxma tələbini qaldırıbilər. Çünkü Paşinyan Ermənistani NATO-ya aparmağı hədəfleyib, bu baza Ermenistandan çıxarılmalıdır. Rusların belə bir qorxusunu var və bu qorxu, onların etirazlarına baxmayaraq, məşhur "Amulsar" qızıl mədəninin Qərb şirkətlərinə verilməsindən, Ermənistanda Qərb QHT-lərinin güclənməsinə şərait yaradılmasından və eləcə də hakim komandanın əsasən əsasən Qərbyönümlü şəxslərdən təşkil edilməsindən sonra daha da artıb. Bu durumda Azərbaycan hərbi əməliyyatları davam etdirdikə, Paşinyanın Rusyanın dəstəyinə daha böyük ehtiyacı yaranacaq və yaranıb da. Artıq Azərbaycan Prezidentinin Özü dedi ki, qoy, Paşinyan gedib Putini minnətdar olsun ki, Rusiya prezidenti onu xilas etdi.

Hesab edirəm ki, Rusiya Ermənistanda hərbi varlığını saxlamaq üçün Ermənistandan tərəfinin xahişi əsasında sülhməramlı adı altında Azərbaycanın Ermənistana sərhədlərində yerləşə bilər. Onsu da Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri qoruyur, bundan sonra bu siyaya Azərbaycanla sərhədlər də daxil edilə bilər.

– Sizcə, Rusiya bu durumdan faydalanan Azərbaycan ərazisində – Dağlıq Qarabağda da hərbçilərin yerləşdirilməsini istəyirmi?

– Azərbaycan buna heç vaxt razılıq vemez. Həm də Azərbaycan Rusiyaya indiyedək kifayət qədər güzəştə gedib. Mən təkcə 2018-ci ilin 12 avqustunda Astanada 5 Xəzəryanı ölkənin iştirkiylə imzalılmış Xəzər Konvensiyasına diqqəti çəkmək istəyirəm. Bu Konvensiya NATO-nun Xəzərə gəlməsinin qarşısını almaqla yanaşı, həm də Rusiyaya Xəzərdən gələcək hərbi donanma saxlamaq imkanı verir. Xəzərdən Suriyaya raket zərbələri endirməkə Rusiya göstərdi ki, bu akvatoriyada o hərbi baxımdan çox güclüdür. Rusyanın artıq Qarabağda da yerləşməsinə ehtiyac yoxdur. Ermənistanda isə var. Çünkü bu dövləti Rusiya özü qurub.

"Buna heç bir halda razılıq vermək olmaz! Azərbaycan yalnız bir şərtlə sülhməramlıların gelişinə razılaşa bilər ki, onlar keçmiş DQMVG-nin inzibati sərhədləri boyu deyil, Ermənistanda Azərbaycanın sərhədi boyu yerləşsinlər. Paralel şəkildə, biz də Türkiyənin eyni qaydada həmin sərhədboyu ərazidə yerləşməsini təkif etməliyik"

kür etməliyik. Artıq millət dəyişir, onun şəxsi ləyaqət hissələri güclənir.

Sualınıza cavaba gəldikdənə, dəfələrlə demisəm və bu gün bir daha təkrarlayıram: bu münəaqışışa son qoymağın birəcə yolu var – müharibə!

Mən hələ dünya hərb tarixində elə bir nümunəyə rast gəlməmişəm ki, hansıa işğalçı zor görmədən sülh danışçılarıyla işğal etdiyərək geri çəkilsin. Sülh isteyirsənə, müharibəyə hazır olmalı, öz döyüş əzmini və iradəni düşmənə göstərməlisən. Bu gücə görəmən düşmən səninə sülhə gəlməz.

Mən çox şadam ki, Azərbaycan Ordusu son iki həftə ərzindəki uğurlu əks-hükum əməliyyatları ilə mənim indiyedək dediklərimi bir dəha səbütə yetirdi. İndi işğalçı Ermənistan da, ona indiyedək havadarlıq etmiş dövlətlər də ona görə hərbi əməliyyatların dayandırılmasını və sülh danışçılarının bərpasını istəyirlər ki, düşmən burnu ovulub, o, gücümüzü görüb!

Şanlı Ordumuz cəmisi 3 həftə ərzində göstərdiyi şücaətlə indiyedək zorla bize sırasın bütün

siyə və Türkiyədədir. Üstəlik, ya-xın keçmişimizdə Suriya və Liviyyada yaşanan olaylar zamanı biz Rusiya və Türkiyənin münəaqışışlərin həllində birgə əməkdaşlıq imkanlarının uğurlu ola bileyəcəyini görmüşük. Rusyanın Ermənistanda vazkeçilməz maraqlarını, Türkiyənin də Azərbaycanın qardaşı olduğunu və onu meydanda tek buraxmayacağ faktını nəzərə aldığda, hər iki ölkənin bu münəaqışışdən toqquşma deyil, əməkdaşlıq müstəvisində daha çox şəyə nail ola biləcəkləri ciddi şəkildə düşünlülməlidir. Onu da nəzərəalsaq ki, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiya Prezidenti Vladimir Putin xarakterli adamlardır, onların regionda toqquşmasını istəyən güclər də az deyil və belə şəraitdə hər iki ölkə dəha çox zərər görə bilər, ona görə də mən hər iki liderin Qarabağ məsələsində uzlaşma mövqeyindən çıxış edəcəklərinə daha çox inanıram.

– Sizcə, bu münəaqışış ilə bağlı elə bir variant, həll modeli varmı ki, Rusiya və Türkiyə məhz o nöqtədə uzlaşa bilsinlər və bu, savaş tərəflərini də qane etsin?

tövluyü və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətə yanaşaraq, onun öz dövlət sərhədləri çərçivəsində torpaqlarının işğalçılardan təmizləmə əməliyyatını başlamasını qanuni sayır. Bir dəha vurğulayıram ki, bu, mövcud siyasiyada və geləcək danışçılar prosesində Rusyanın tutacağı mövqeni bilmək üçün bizim üçün çox vacib bəyanat id...

İndi ermənilərin məntəqili ilə, harada kompakt şəkildə erməni yaşayır, onlara mütəqəbil dövlət statusu vermek lazımdır. ABŞ-da, Rusiyada Qarabağdakindən çox erməni yaşayır, getsinlər, görək, o ölkələrdə özlerinə yeni dövlət qura bilərlər? Tebii ki, yox və dünyaya onlara gülərg. Hətta nəinki gülər, belə təşəbbüsler ən sərt tədbirlərlə elə yerindəcə boğular. Heç uzağa getməyin, xatırlayın Çeçenistan hadisələrini. Rusiya özü məğərələrlərə divan tutmadı ki, niyə öz dövlətlərinə qarşı qıymalı qalırıblar, müstəqillik tələb edirlər? Yaxşı, özlərində gələndə zor təbliğ etmək olar, bizə gələndə yox?

Məncə, Rusiya da, ABŞ da, Fransa da, elə qonşu İran da anla-malıdır ki, ermənilərin bu məkrili

Söhbətləşdi:
Mətin RƏŞAD OĞLU